

# İQTİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

## İ.Əliyev: "Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko-nun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xanım Valentina Matviyenko-nu və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV demişdir:

- Əlbəttə, biz çox şadıq ki, yubileyinizdən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək. Əlaqələr çoxplənlidir, həyatın, demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurla həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol xəritəsi

mövcuddur. Təsadüfi deyil ki, hər iki tərəf ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi dəyərləndirir.

İkitərəfli münasibətlərin inkişafında humanitar sahənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev bu işdə Bakı Humanitar Forumunun rolunu qeyd etmiş, təhsil, mədəniyyət, elm sahələrində sıx əlaqələrin mövcud olmasından məmnunluğunu bildirmişdir. Dövlətimizin başçısı Şimal-Cənub dəhlizi ilə bağlı birgə fəaliyyətin də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını demişdir. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulamışdır. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirmişdir. Sonra Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federa-

siya Şurasının sədri Valentina Matviyenko-yə Azərbaycanın "Dostluq" ordenini təqdim etmişdir. Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamı ilə bu ordenlə təltif olunmuşdur.

Azərbaycanın "Dostluq" ordeninə layiq görüldüyündən və bu ordeni Prezident İlham Əliyevin ona təqdim etməsindən böyük şərəf duyduğunu deyən Valentina Matviyenko qeyd etmişdir ki, özü və Rusiya parlamentarları bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi işində səylərini əsirgəməyəcəklər. Dövlətimizin başçısı Valentina Matviyenko-nun Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirmiş, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.



## Beynəlxalq Bakı Konfransı qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm platformadır



"Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda (IDEC) 115 ölkədən 432 nümayəndə iştirak edib. Tədbirə Azərbaycan tərəfindən 100-dən çox nümayəndə qatılıb. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mötəbər platforma olan bu konfransda dünya təcrübəsini bölüşmək, informasiya mübadiləsi aparmaq, bu mübarizədə istifadə olunan qabaqcıl texnologiyalarla tanışlıq imkanı yaradılır." Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlı-

ğa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov aprelin 15-də Bakıda işə başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan mətbuat konfransında deyib. Baş nazirin müavini vurğulayıb ki, ötən il ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası beynəlxalq konfransın ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycana müraciət edib. Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyevə müraciət olundu. Belə tədbirlərin

Azərbaycanda keçirilməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısı bu konfransın ölkəmizdə təşkil ilə bağlı göstəriş verdi və Prezidentin Sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı. Bundan sonra Nazirlər Kabinetinin qərarı ilə tədbirə hazırlıqla əlaqədar işçi qrupu yaradıldı. Konfransın təşkilinə müxtəlif dövlət qurumları ilə yanaşı, könüllülərin də cəlb olunduğunu diqqətə çatdıran Baş nazirin müavini Bakı konfransı çərçivəsində gənclərlə görüşlərin, eləcə də digər tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.

## Ölkədə ümumi daxili məhsul istehsalı artıb

Yanvar-mart aylarında ölkədə 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, ÜDM istehsalının 46 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5 faizi tikintinin, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin



yerləşdirilməsi və ictimai işə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi digər sahələrin payına düşüb. Məhsula və

ixdala xalis vergilər isə ÜDM-in 8,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olub.

## Azərbaycanda 993 mindən çox vergidəyicisi qeydiyyatda alınıb



Ötən ilin ilk rübündə ölkədə 20 min 343 hüquqi və fiziki şəxs qeydiyyatdan keçmiş hüquqi aynda həmin göstərici 25 min 536-ya çatıb. Həm hüquqi, həm də fiziki şəxslər üzrə artım tendensiyası müşahidə olunub. Vergilər Nazirliyinin Media və kommunikasi-

ya mərkəzindən AZƏRTAC-a bildirilib ki, ötən illə müqayisədə qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayında 8,1 faiz, fiziki şəxslərdə isə 28 faiz artım qeydə alınıb. Həmçinin, cari ilin əvvəlindən tətbiqinə başlanmış "Hüquqi şəxslərin bir prosedurla onlayn

qeydiyyatı" nəticəsində elektron qeydiyyat sahəsində daha çox irəliləyiş baş verib. Belə ki, ötən il onlayn rejimdə elektron qeydiyyat 68,9 faiz olduğu halda, bu ilin ilk rübündə həmin göstərici 81,3 faizə yüksəlib ki, bu da 11,3 faiz artım deməkdir. Ümumilikdə isə cari il aprelin 1-nə Azərbaycanda qeydiyyatda alınmış vergidəyicilərinin sayı 993 min 38-ə çatıb. Bunun da 128 min 261-i hüquqi şəxslərin, 864 min 777-si isə fiziki şəxslərin payına düşür.

## Xarici ticarət dövriyyəsi 5 milyard dolları ötüb



Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac edilib, 138 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-fevral aylarında

ölkənin xarici ticarət dövriyyəsi 5 milyard 121,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 955,4 milyon dollar, idxalın dəyəri 2 milyard 165,8 milyon dollar təşkil edib, nəticədə 789,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 13 faiz, o cümlədən idxal 49,1 faiz artıb, ixrac isə 4 faiz azalıb. Real ifadədə dövriyyə 6,1 faiz, o cümlədən idxal 18,7 faiz, ixrac 0,1 faiz artıb.

## İslahatlar bərabər hüquqlu rəqabət mühiti formalaşdıracaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar sahibkarlığın inkişafına güclü təkan verir. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ötən bir ildə sahibkarlıq sahəsində görülən işləri və onların nəticələrini AZƏRTAC-a şərh edib. M.Musayev bildirib ki, Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparən ölkələrdən biridir: "Bu islahatlar çərçivəsində ölkə başçısının 2018-ci il aprelin 20-də imzaladığı Fərmana görə, maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi məqsədilə struktur yeniləndi, Gömrük Komitəsi ilə yanaşı, idxal-ixrac əməliyyatlarına Vergilər Nazirliyi də nəzarət etməyə başladı. Bu addım, ilk növbədə, "kölgə iqtisadiyyatı"nın qarşısını almağa yönəlib və islahatlar sahibkarlar üçün bərabər hüquqlu rəqabət mühiti formalaşdıracaq, uçotun düzgün qurulması nəticədə biznes mühitinin daha da şəffaflaşdırılmasına xidmət edəcək. ASK-nın prezidenti ötən bir ildə iqtisadiyyatın inkişafı, xüsusən sahibkarlığın stimullaşdırılması



məqsədilə Azərbaycan hökumətinin fiskal siyasətində ciddi dəyişikliklər etdiyini vurğulayıb. O, xüsusən də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başlamasının bu kateqoriyaya daxil olan sahibkarlıq subyektlərinin inkişafına müsbət təsir edəcəyini söyləyib. M.Musayev gömrük sistemində "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiq edilməsinin sahibkarların vaxt itkisinin, əlavə xərclərinin qarşısını alacağını, məmur-vətəndaş təmasının aradan qaldırılması, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan yaratdığını qeyd edib. ASK-nın rəhbəri bildirib ki, 2004-2018-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə

artıb. Eyni zamanda, sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artıb, ümumilikdə isə müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. 2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nü isə müddətsiz lisenziyalarla əvəz etmə təşkil edir. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə 2015-ci il noyabrın 2-dən bu il yanvarın 1-dək sahibkarlara 6766 lisenziya verilib. Ötən ilin mart ayında "Lisenziyalar və icazələr" portalı yaradılıb və portal vasitəsilə 587 elektron lisenziya verilib.

## Sahibkarlar "Yaşıl dəhliz" barədə məlumatlandırılıb



Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki,

Bakıda xarici ticarət fəaliyyətinin iştirakçıları arasında "Malların və nəqliyyat vasitələrinin

gömrük sərhədindən keçirilməsi prosedurlarının asanlaşdırılması: "Yaşıl dəhliz" mexanizminin xüsusiyyətləri və gömrük ödəniş sistemlərinin elektronlaşdırılması" mövzusunda seminar keçirilib. Seminarda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox sahibkar iştirak edib.

Tədbirdə Dövlət Gömrük Komitəsi tərəfindən "Yaşıl dəhliz mexanizminin xüsusiyyətləri" mövzusunda təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

## Türkiyədə "Belarus" markalı traktor istehsalı zavodu istifadəyə verilib

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən "Belarus" markalı traktor istehsalı zavodunun açılış mərasimi olub. Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) tərəfindən idarə olunacaq zavodun açılış mərasimində "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin direktoru Kamran Nəzərov, Azərbaycan Respublikasının Ankaradakı səfiri Xəzər İbrahim, ATÜB-in direktoru Murad İsmayılov, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Amin Əliyev, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli, Türkiyə Böyük Millət Məclisinin üzvü Ramazan Can, Belarusun Baş nazirinin müavini İqor Lyaşenko, bu ölkənin sənaye naziri Pavel Utupin, sənaye nazirinin müavini Dmitriy Korçik, Belarusun Türkiyədəki səfiri Aleksandr Savinih, "BelAZ" Avtomobil zavodunun baş direktoru Pyotr Parxomçik, "Amkodor" şirkətinin baş direktoru Valeri İvankoviç, "Minsk Traktor Zavodu" ASC-nin baş direktoru Fyodor Domatenko və digər rəsmi şəxslər iştirak ediblər. Məlumat verilib ki, layihə üçün güzəştli şərtlərlə torpaq



sahəsi ayrılıb. Türkiyə tərəfi zavodun fəaliyyəti və inkişafı üçün bir sıra imtiyazlar müəyyən edib. Layihənin sərmayə dəyəri 17 milyon ABŞ dollar təşkil edir. Bu vaxta qədər görülən işlərə ümumilikdə 5 milyon dollar vəsait sərf olunub. Gələcəkdə zavodda azərbaycanlı mütəxəssislərin də işləməsi nəzərdə tutulub. Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli və Belarusun Baş nazirinin müavini İqor Lyaşenko KİV nümayəndələri qarşısında çıxış edərək zavodun istifadəyə verilməsini tarixi hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu müəssisənin qurulması Azərbaycan, Türkiyə və Belarus arasında iktisadi və üçtərəfli əməkdaşlığın xoş təəcəssümüdür. Böyük perspektivi olan bu müəssisənin tikintisi Azərbaycan-Türkiyə-Belarus üçtərəfli əməkdaşlığı üçün daha

ciddi zəmin yaradıb. Əminliklə ifadə olunub ki, istifadəyə verilən zavod rentabelli fəaliyyəti ilə özünü doğruldacaq. Zavodla tanışlıqdan sonra burada yığılan ilk traktorların sınaq hərəkəti keçirilib. "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında əldə olunan nailiyyətlər, o cümlədən maşınqayırma sahəsindəki uğurlar barədə geniş məlumat verib. Qeyd edək ki, aprelin 16-da Ankarada şəhərində Türkiyə-Belarus Biznes Forumu təşkil olunub. Forum çərçivəsində gələcəkdə istehsal olunacaq 1221.4 və 1523 modelli "Belarus" traktorlarının təqdimatı da olacaq. Azərbaycan nümayəndə heyəti təqdimatda iştirak edib.

## Vergi güzəştlərinin tətbiqi nağdsız dövriyyəni stimullaşdıracaq

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılan məbləği nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu maddənin tətbiqinin fiziki şəxs olan istehlakçıların ƏDV ödəyicisi olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən malların alınmasını və POS-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyəni genişləndirmək kimi iki əsas məqsədi var. Birinci məqsədin mahiyyəti odur ki, fiziki şəxs olan istehlakçıların ƏDV ödəyicisi olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən malların alınmasını stimullaşdırmaq, ƏDV ödəyicilərinin gəlirlərinin



(mənfəətlərinin) artdığını göstərən məbləğ pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicilərində ƏDV ödəyicisi olmaq üçün maraq yaratmaqdır. İkinci məqsəd POS-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyənin genişləndirilməsi nəticəsində vergidən yayınmanın məhdudlaşdırılması və büdcəyə vergi daxilolmalarının artmasından ibarətdir. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə nəzərdə tutulan güzəştin tətbiqi pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicilərinə daha çox gəlir (mənfəət) əldə etmək imkanını qazandırır. Fiziki şəxs olan istehlakçılara isə aldıkları mallara görə nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizini, nağd qaydada ödədikləri ƏDV-nin isə 10 faizini geri almağı nəzərdə tutur.

## "Ümid" yatağı SOCAR-ın geoloqlarının ən böyük kəşfidir



Bu barədə şirkətin prezidenti Rövşən Abdullayev deyib. "Olduqca mürəkkəb geoloji struktura yerləşdiyinə baxmayaraq, qazmaqlarımız bu quyuda bütün təbii maneələrə qalib gəldilər. Müxtəlif texnoloji həlləri ilk dəfə burada tətbiq edərək quyuyu 6800

metrdən artıq, şirkət üzrə rekord dərinlikdə tamamlayan qazmaqlarımız SOCAR-ın ən yüksək debittli quyusunu uğurla istismara təhvil verdilər. Bu məhsuldar quyunun potensial hasilatı ildə təqribən 900 milyon kubmetr həcmində qiymətləndirilir".

18-24 aprel 2019-cu il

## Azərbaycanın təbii qaz ixracı artıb



Yanvar-mart aylarında təbii qaz ixracı ölkə üzrə artaraq 3,2 milyard kubmetr təşkil edib. Bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, bu da 2018-ci ilin analoji dövrünə nisbətən 27 faiz çoxdur. Xatırladaq ki, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcmünün artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə "Şah-2" qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər sözügedən boru kəməri vasitəsilə 1,4 milyard kubmetr kommersiya məqsədli qaz nəql edilib. Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 456 min ton təşkil edib, bununla da əvvəlki ilin analoji dövrünə nisbətən 10,5 faiz artım qeydə alınıb.

silatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz artaraq 9,11 milyard kubmetr təşkil edib. SOCAR üzrə isə 1 milyard 561 milyon kubmetr qaz hasil olunub. Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın "Ümid" yatağında 6810 metr dərinlikdə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debite malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlanıb. Quyunun potensial hasilatı gündəlik 2,5 milyon kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə, 5940-6810 metr dərinlikdən süxur nümunələri götürülüb, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilib.

## SOCAR 1,8 mln. ton neft, 1,5 mlrd. kubmetr təbii qaz hasil edib



Birinci rübdə SOCAR tərəfdaş şirkətlərlə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlayıb. Bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, hesabat dövründə ölkə üzrə neft hasilatı ötən ilin eyni ayları ilə müqayisədə 0,15 faiz artaraq 9,7 milyon ton təşkil edib. SOCAR üzrə isə 1,85 milyon

ton neft hasil olunub. SOCAR tərəfindən cari ilin yanvar-mart aylarında 1 milyard 561 milyon kubmetr təbii qaz hasil edilib. Bildirilir ki, bu ilin birinci rübündə SOCAR tərəfdaş şirkətlərlə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlamaqla yanaşı, qaz hasilatında ciddi artıma nail olub. Ölkə üzrə qaz ha-

silatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz artaraq 9,11 milyard kubmetr təşkil edib. SOCAR üzrə isə 1 milyard 561 milyon kubmetr qaz hasil olunub. Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın "Ümid" yatağında 6810 metr dərinlikdə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debite malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlanıb. Quyunun potensial hasilatı gündəlik 2,5 milyon kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə, 5940-6810 metr dərinlikdən süxur nümunələri götürülüb, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilib.

## TANAP-ın Yunanıstanadək hissəsinin qazla doldurulmasına başlanılıb



TANAP təbii qaz boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılıb.

TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99,5 faizi başa çatıb. Boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin istismarı, Yunanıstan sərhədinə qədər olan hissəsinin isə inşası üzrə aparılan işlər qrafiki qabaqlayaraq irəliləməkdədir. Tikintinin qurudakı hissəsi tamamlanıb və həmin hissədə yekun sazlama işləri aparılıb. Boru kəməri bu il "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Xatırladaq ki, keçən il iyunun

12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtdək TANAP-a təqribən 6 milyard dollar xərclənib. Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon

kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcm 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

## Rumıniyada SOCAR-ın 42 yanacaq doldurma məntəqəsi var

Hazırda Rumıniyada SOCAR-ın 42 yanacaq doldurma məntəqəsi (YDM) fəaliyyət göstərir. Bu barədə SOCAR məlumat yayıb. "2011-ci ildə Rumıniyada "SOCAR Petroleum SA." törəmə şirkəti təsis olunub.



Şirkət Rumıniyada neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirir. Hazırda şirkət Rumıniyanın dörd bir yanında "SOCAR" ilə 42 yanacaq doldurma məntəqəsinə malikdir", - deyər məlumatda bildirilir.

## Neft istehsalı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36 faiz artıb

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-mart aylarında 11,5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 71,7 faizi mədənçixarma sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçixarma sektorunda

neft istehsalı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,3 faiz çoxalıb.

## Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb

Cari ilin yanvar-mart aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 3 ayda 11,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 22,9 faizi emal sektorunda istehsal olunub.



Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, içkilərin istehsalı 78,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 72,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,3 faiz, mebel istehsalı 58,7 faiz, əzəclilik məhsullarının istehsalı 44 faiz, kağız və karton istehsalı 36 faiz, kimya sənayesi məhsullarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, tikinti materiallarının istehsalı 8,5 faiz, tütün məmulatlarının istehsalı 7,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5 faiz, poliqrafiya məhsullarının istehsalı 3,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 faiz artıb. Metallurjiya sənayesi məhsullarının istehsalı 13,9 faiz, elektrik avadanlıqlarının istehsalı 15 faiz, hazır metal məmulatlarının istehsalı 22,6 faiz, geyim istehsalı 28,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 36 faiz azalıb.

## Daha bir ağır sənaye müəssisəsi özəlləşdi

Ömlək Məsələləri Dövlət Komitəsi "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" nə uyğun olaraq bu sahələrə aid dövlət müəssisələrinin özəlləşdirilməsi və investisiyaların cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Belə tədbirlərin davamı olaraq Komitə "Sabunçu Elmi İstehsalat və Maşınqayırma" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərə həllini özündə əks etdirən, həmçinin investisiya qoyuluşlarına dair təkliflərin verilməsi idi. İstehsalatın müasirləşdirilməsi, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür. Təqdim olunmuş İnvestisiya Proqramına (Biznes Planı) əsasən investor tərəfindən müəssisədə yeni istehsal xəlinin tikintisi, soyutma sisteminin qurulması, istehsalı idarəetmə mərkəzinin inşası, o cümlədən tökmə istehsalında istifadə olunan texnologiyaların avadanlıq və tərtibatların alınması, mexaniki emal xəlinin 3 ədəd müxtəlif tonnajlı vakuüm induksiyon sobalarının quraşdırılması nəzərdə tutulur. Eyni zamanda, məhsulların fiziki xassələri və kimyəvi tərkibini öyrənən yeni avadanlıqların alınması, mənzəvi və fiziki cəhətdən aşınmış mövcud avadanlıqların təmir olunması, həmçinin bina və tikililərin əsaslı təmiri, infrastruktur təminatının yaxşılaşdırılması, habelə abadlaşdırma işlərinin görülməsi də planlaşdırılır. Müəssisəyə bir il ərzində 10 milyon manatdan az olmayaraq özəl investisiyaların yatırılması, görülməli işlər nəticəsində 160 yeni iş yerinin yaradılması nəzərdə tutulur.



Ömlək Məsələləri Dövlət Komitəsi "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" nə uyğun olaraq bu sahələrə aid dövlət müəssisələrinin özəlləşdirilməsi və investisiyaların cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Belə tədbirlərin davamı olaraq Komitə "Sabunçu Elmi İstehsalat və Maşınqayırma" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərə həllini özündə əks etdirən, həmçinin investisiya qoyuluşlarına dair təkliflərin verilməsi idi. İstehsalatın müasirləşdirilməsi, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür. Təqdim olunmuş İnvestisiya Proqramına (Biznes Planı) əsasən investor tərəfindən müəssisədə yeni istehsal xəlinin tikintisi, soyutma sisteminin qurulması, istehsalı idarəetmə mərkəzinin inşası, o cümlədən tökmə istehsalında istifadə olunan texnologiyaların avadanlıq və tərtibatların alınması, mexaniki emal xəlinin 3 ədəd müxtəlif tonnajlı vakuüm induksiyon sobalarının quraşdırılması nəzərdə tutulur. Eyni zamanda, məhsulların fiziki xassələri və kimyəvi tərkibini öyrənən yeni avadanlıqların alınması, mənzəvi və fiziki cəhətdən aşınmış mövcud avadanlıqların təmir olunması, həmçinin bina və tikililərin əsaslı təmiri, infrastruktur təminatının yaxşılaşdırılması, habelə abadlaşdırma işlərinin görülməsi də planlaşdırılır. Müəssisəyə bir il ərzində 10 milyon manatdan az olmayaraq özəl investisiyaların yatırılması, görülməli işlər nəticəsində 160 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

## Gürcüstan Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı təşəbbüsü dəstəkləyir

"Gürcüstan bu layihənin reallaşması üçün əlindən gələni edəcək." Bu sözləri Buxarestdə səfərdə olan Gürcüstanın Baş naziri Mamuka Baxtadze rumıniyalı həmkarı Viorika Dançila ilə görüşdə söyləyib. Gürcüstan Baş nazirinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlər və iqtisadi əməkdaşlığın gələcək perspektivləri, regionda həyata keçirilən iqtisadi layihələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə Xəzər dənizi ilə Qara dəniz arasında beynəlxalq



nəqliyyat dəhlizinin əhəmiyyəti müzakirə olunub. Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistanın xarici işlər nazirlərinin mart ayında Buxarestdə imzaladığı siyasi sənəd bu baxımdan yüksək qiymətləndirilib. Görüşdə, həmçinin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası istiqamətində əldə etdiyi nailiyyətlər, ölkədə həyata keçirilən islahatlar, "Şərqi Tərəfdaşlığı" proqramı və digər qarşılıqlı maraqlı doğuran məsələlər diqqət mərkəzində olub.

## ВВП Азербайджана вырос на 3%

Объем ВВП Азербайджана за январь-март 2019 года превысил 18,1 миллиарда манатов, что на три процента больше показателя аналогичного периода прошлого года, сообщает в сред Trend со ссылкой на отчет Государственного комитета по статистике.

Объем ВВП, приходящийся на душу населения, составил 1 835,1 маната.

В структуре ВВП Азербайджана 46 процентов были сформированы в сфере промышленности, 5,5 процента - в строительстве, 2,8 процента - в сельском, лесном и рыбном хозяйствах.

Чистые налоги на продукцию и импорт составили 8,2 процента ВВП Азербайджана.

Согласно отчету, 10,2 про-



цента ВВП, произведенного в секторе услуг, пришлось на торговлю и ремонт транспортных средств, 6,6 процента - на транспорт и складское хозяйство, 2,6 процента - на

размещение туристов и сферу общепита, 1,7 процента - информационные и коммуникационные услуги, 16,4 процента - на другие сферы услуг.

## Азербайджан и Беларусь начинают совместное производство тракторов в Турции

В Турции накануне состоялось открытие азербайджано-белорусского завода по производству тракторов, сообщили в ПО "Гянджинский автомобильный завод". Стоимость завода "Беларусь", построенного ПО "Гянджинский автомобильный завод", составляет 17 миллионов долларов. На церемонии открытия завода, состоявшейся накануне в турецком городе Кырыккале, было сообщено, что до сегодняшнего дня на проделанную работу было потрачено в целом пять миллионов долларов.

Было также отмечено, что создание этого предприятия является хорошим воплощением двустороннего и трехстороннего сотрудничества между Азербайджаном, Турцией и Беларусью. Строительство этого предприятия, имеющего большие перспективы, создало более серьезную основу для трехстороннего азербайджано-турецко-белорусского сотрудничества. Председатель наблюдательного совета ПО "Гянджин-



ский автомобильный завод", депутат Милли Меджлиса (парламента) Ханлар Фатиев проинформировал участников об успехах, достигнутых в экономике Азербайджана под руководством Президента Ильхама Алиева, в том числе в области машиностроения. Он отметил, что в рамках двустороннего договора, заключенного в октябре 2006 года в ходе визита Президента Ильхама Алиева в Беларусь, начато сотрудничество

между ПО "Гянджинский автомобильный завод" и ОАО "Минский тракторный завод". Вместе с тем, с 2007 года на Гянджинском автомобильном заводе было произведено около 3 000 автомобилей "MAZ". В церемонии открытия приняли участие министр сельского и лесного хозяйства Турции Бекир Пакдемирли, заместитель премьер-министра Беларуси Игорь Ляшенко и другие официальные лица.

## Золотые слитки в Азербайджане дешевет

Цена на золотые слитки в Азербайджане в среду опустились по сравнению с предыдущим показателем, сообщает Trend со ссылкой на данные Центрального банка. Так, унция золота 17 апреля подешевела на 12,2655 маната, составив 2172,0475 маната, цена на унцию серебра поднялась на 0,1243 маната, до 25,5532 маната, цена на унцию платины опустилась по сравнению с предыдущим показателем на 7,6925 маната, до 1498,9155, палладия - на 16,32 маната, до 2308,1495. Банковские металлы - это



золото, серебро, платина и металлы платиновой группы (палладий, иридий, рутений, родий, осмий), доведенные до наивысшей пробы (999,9).

Банковские металлы продаются в слитках, монетах или порошках и имеют соответствующий сертификат качества.

## Beta Golden Selection признан качественным и безопасным продуктом России

Региональная общественная организация «Росконтроль», защищающая права потребителей в России, провела экспертизу чая BETA TEA. Согласно результатам проведенной экспертизы, чай черный байховый цейлонский крупнолистовой Beta Golden Selection получил высокую оценку, был признан качественным и безопасным продуктом России.



Это является результатом добросовестной работы компании BETA TEA, а также ответственным отношением к производству и качеству про-

дукции. Эта оценка авторитетной организации «Росконтроль» помогает миллионам потребителей, доверяющим компании BETA, делать правильный осознанный выбор при покупке продукта. Результаты проведенных исследований в доступной форме опубликованы на сайте «Росконтроля» и широко освещены в СМИ.

## TANAP будет приведен в готовность летом



Азербайджан рассчитывает в июне 2019 года привести в готовность Трансанатолийский трубопровод (TANAP)

для начала тестовых поставок газа в Европу, сообщает в среду Trend со ссылкой на компанию SOCAR.

Напомним, что 15 апреля в рамках второй фазы началось заполнение системы трубопровода газом. Заключительная фаза работ в рамках TANAP предусматривает строительство трубопровода из района Сейитпази в Эскишехире до региона Ипсала в Эдирне, вплоть до границы Турции и Греции. После приведения TANAP в готовность, ожидается завершение строительства Трансадриатического трубопровода (TAP), являющегося последней частью Южного газового коридора. Отметим, что запуск "фазы 0" проекта TANAP состоялся 12 июня 2018 года в турецкой провинции Эскишехир.

## Наши соотечественники вошли в рейтинг молодых лидеров российской экономики

Французский независимый аналитический центр Institut Choiseul (Институт Шуазель) опубликовал рейтинг молодых лидеров российской экономики «Choiseul 100 Россия». Методология включала оценку личных достижений, вклада в трансформацию экономики России и потенциала российских кандидатов в возрасте до 40 лет. В топ-100 вошли заместитель министра экономического развития России Азербайдов, старший вице-пре-



зидент Сбербанка Джангир Джангиров, основатель компании Expecto.me Рагим Ахадов, заместитель генерального директора Агентства по развитию человеческого капитала на Дальнем Востоке

Гасан Гасанбалаев. «Choiseul 100 Россия» аналог французского «Choiseul 100 France». Рейтинг нацелен на создание единой сети бизнес-контактов молодых лидеров разных государств.

## Польша хочет воспользоваться опытом SOCAR

Польша хочет воспользоваться опытом SOCAR в энергетической сфере. Об этом сказал глава польской нефтегазовой компании PGNiG Петр Вожняк во время встречи с министром иностранных дел Азербайджана Эльмаром Мамедьяровым. Встреча состоялась в рамках визита главы азербайджанской дипломатии в Польшу.



Вожняк также отметил, что Польша заинтересована в сотрудничестве с Азербайджаном в сфере энергетики. В ходе встречи Эльмар Мамедьяров проинформировал

главу польской компании об энергетических, инфраструктурных проектах, реализуемых по инициативе и при участии Азербайджана. Мамедьяров сказал, что Азербайджан поддерживает энергетическое сотрудничество между двумя странами и заинтересован в дальнейшем сотрудничестве с Польшей в данной сфере.

## Евросоюз планирует выделить Азербайджану миллионы долларов

Европейский Союз (ЕС) планирует выделить Азербайджану от пяти до десяти миллионов долларов, в случае, если страна присоединится к проекту Восточноевропейское партнерство по энергоэффективности и экологии (Фонд Е5Р). Об этом сказал глава сектора по взаимодействию в странах Восточного партнерства, гендиректората ЕС по европейской

политике соседства и переговорам по вопросам расширения Еврокомиссии Майкл Рупп. "Фонд Е5Р, которым управляет Европейский банк реконструкции и развития (ЕБРР) является крупной региональной программой, в которую входят все страны Восточного партнерства, кроме Азербайджана. Пока ведутся переговоры. Мы ждем от азербайджанского

правительства конкретных предложений и готовы оказать помощь, как только понадобится", - сказал Рупп. Е5Р является фондом с участием различных доноров, который содействует программам энергоэффективности, нацеленных на ее повышение и охрану природы в странах Восточного партнерства.

18-24 aprel 2019-cu il

# Azərbaycan iqtisadiyyatı inkişaf edir



Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi (BMWI) tərəfindən maliyyələşdirilən Menecer Təlimi Proqramı (MTP) ilə bağlı olan "Fit for partnership with Germany" adlı jurnalın 13-cü sayı dərc olunub.

Nəşrin Azərbaycan üzrə bölməsində "Xəzər dənizində kiçik və orta biznesin (KOB) təşviqi" adlı məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir. Ölkə ümumi daxili məhsulunu 2020-ci ilədək əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. KOB-un bu artımda payı 15 faiz olacaq. Azərbaycan Hökuməti KOB-u xüsusilə təşviq edir və bu məqsədlə müvafiq agentlik yaradılıb.

Qeyd edilir ki, Azərbaycan

böyük neft və təbii qaz ehtiyatlarına malikdir. Həmin mineral resurslar ölkəni nəzərəcərpacaq gəlirlə təmin edir. İqtisadiyyatın şaxələndirilməsini təşviq etmək məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul edilib. Bu konsepsiya ilə Azərbaycan neft və təbii qazdan asılı olmamağı hədəf seçib. Qeyri-neft sektoru üçün bu inkişaf proqramı müxtəlif biznes sahələrinə əhəmiyyətli imkanlar təklif edir. Konsepsiya Azərbaycandakı KOB-a diqqət yetirir və ona daha güclü dəstəyi göstərilməsi məqsədilə 2018-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təsis olunub.

Vurgulanır ki, 2018-ci ildə Almaniya Azərbaycanın əsas təchizatçısı qismində dördüncü yerdə olub. Xam neft Almaniyanın Azərbaycandan idxalının 90 faizindən çoxunu təşkil edir. Almaniya Azərbaycanı əsasən avadanlıqlar, nəqliyyat vasitələri və onların komponentləri, eləcə də kimyəvi məhsullar ilə təchiz edir.

# Azərbaycanın neft sənayesi İtaliya mətbuatında



İtaliyanın nüfuzlu "Agenzia Nova" xəbər saytında "Azərbaycan neft sənayesinə təxminən 20 milyard dollar sərmayə qoyub" sərəlvhəli məqalə dərc edilib.

Yazıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının xüsu-

si nəşri olan "Market Analysis Azerbaijan 2019" jurnalından məlumatlar yer alıb. Məqalədə bildirilir ki, Azərbaycan 2025-ci ilədək neft-qaz sektoruna 20 milyard dollardan çox investisiya qoyacaq.

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında qaz hasilatının 2020-ci ilin III rübündə başlanılmasının planlaşdırılması diqqətə çatdırılır. Qeyd edilir ki, yatağın işlənməsinin I mərhələsində ildə 1,5 milyard kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulub. "Abşeron" yatağından 2022-2023-cü illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir. Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Cıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir.

# Muzdlı çalışanların orta aylıq əməkhaqqı 555 manat olub

Yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdlı çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın mə-

dənçixərma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi

və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və ənbər təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

# HƏR AÇILAN SƏHƏR NEFTÇALANI YÜKSƏLİŞƏ, ZİRVƏYƏ ÇƏKİB APARIR

Azərbaycan iqtisadiyyatı ilbəlil möhkəmlənir, sənaye, kənd təsərrüfatı yüksək dinamika ilə inkişaf edir, ixrac potensialı güclənir. İnkişaf və yüksəliş dalğası respublikanın bütün bölgələrini bürüyüb. Neftçala rayonunda da sosial-iqtisadi həyatın hər bir sahəsində irəliləyiş meyilləri hiss olunur. Əsaslı təmir və yenidənqurmadan sonra 44 kilometrlik Salyan-Neftçala yoluna çıxdıqdan dərhal sonra "Khazar-Pougeot" avtomobil zavodu görünü, yeni modelli maşın karvanı qarşıya çıxır. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev İran Respublikasının Prezidenti Həsən Ruhani ilə birlikdə Neftçala Sənaye Məhəlləsində inşa olunan "Azərmaş" və "İran khodro" şirkətlərinin birgə istehsal müəssisəsi olan "Khazar" avtomobil zavodunun açılışını həyata keçiriblər. Bu zavod Neftçala Sənaye Məhəlləsində ən böyük müəssisədir, ildə 10 min ədəd avtomobil istehsal etmək gücünə malikdir.

Müasir texnologiyalar əsasında qurulmuş zavodda "Khazar", "Samand" və "Peugeot" modelli avtomobillər istehsal olunur. Ötən il zavodda 1000-dən artıq avtomobil buraxılıb və 95 faizdən çoxu satılıb. Yeni avtomobillər avro-5 və beynəlxalq təhlükəsizlik standartlarına uyğundur. Müəssisədə 200 nəfər işlə təmin olunub və istehsal genişləndirildikdən sonra işçilərin

sayı 300-ə çatdırılacaq. "Khazar" avtomobilləri "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə ixrac olunacaq. Bu avtomobillər 2018-ci ilin avqust-sentyabr aylarında Moskvada keçirilən beynəlxalq sərgidə nümayiş etdirilib və maraqla qarşılanıb. Neftçalada digər sahələrdə də yüksək inkişaf dinamikası qorunub saxlanılıb. Dövlət proqramları çərçivəsində, həmçinin digər maliyyə mənbələri hesabına rayonda genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri aparılır. Təkcə ötən il ərzində Neftçala şəhərinin Heydər Əliyev prospektində, Məmməd Əmin Rəsulzadə, 28 May, Abdulla Şaiq, Məhəmməd Füzuli, Asif Mütəllibov, Yusif Pirəliyev küçələrində asfalt örtüyü təzələnilib, müasir işıq dirəkləri quraşdırılıb, Səməd Vurğun parkı əsaslı təmir edilib, Zakir Məcidov küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib.

Rayonun Həsənabad qəsəbəsində, Səngən və Ərəbqardaşbəyli kəndlərində qazlaşdırma işləri başa çatdırılıb, 13 yaşayış məntəqəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su qurğuları və bulaqlar tikilərək əhalinin istifadəsinə verilib. Şəhərin bir sıra küçələrində, həmçinin Xıllı, Həsənabad qəsəbələrində, Mirqurbanlı və Kürkənd kəndlərində

bu boruları yenisi ilə əvəz olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən Qaradaşlı, Qazaxbəyli, Aşağı Surra, Mirzəqurbanlı, Pirəbbə və Xol kəndlərində modul tipli məktəblərin tikintisi başa çatdırılıb. Neftçala şəhərində Olimpiya İdman Kompleksi tikilir. Rayonun qaz təchizatının ötürücülük qabiliyyətini tənzimləmək məqsədilə Aşağı Surra kəndində magistral qaz kəmərinə qoşulacaq yüksəkəziyyəqli qaz paylayıcı stansiyasının tikintisinə başlanılıb və yaxın vaxtlarda istifadəyə verəcək.

2018-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 317,3 milyon manata çatıb ki, bu da 2017-ci illə müqayisədə 40,6 milyon manat çoxdur. Ümumi məhsulun tərkibində sənaye məhsulu 15,4 faiz, kənd təsərrüfatı məhsulu 32 faiz təşkil edir.

Neftçala rayonunda qeyri-neft sektorunun payı 77,5 faizə çatıb. Bir il ərzində rayonda 16 yeni müəssisə işə salınıb, 881 fiziki şəxs fəaliyyətə başlayıb. Yeni yaradılmış müəssisələr hesabına keçən il 673 nəfərlik daimi iş yeri açılıb. Tikinti-quruculuq işlərinə və kənd təsərrüfatında mövsümi məşğulluğa 4185 nəfər cəlb olunub. Ümumilikdə, keçən il 5182 nəfər rayon sakini daimi və mövsümi işlə təmin edilib. Hazırda respublikamızda özünüməşğulluq proqramı üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət dəstəyi ilə əhatə olunan aztəminatlı vətəndaşların yeni əmək və peşə vərdişlərinə yiyələnməsi istiqamətində ardıcıl iş gedir.

Neftçala rayonunda 89 vətəndaş həmin proqrama cəlb olunmuş və öz biznes planlarını müdafiə edə bilmişlər. Onlardan 63 nəfəri müvafiq aktivlərlə təmin olunmuşlar. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondunun maliyyə vəsaiti hesabına Neftçala rayonunda 7 sahibkarlıq subyektinə 74 min manat məbləğində güzəştli kredit ayrılışdır.

Son illər pambıqçılıq ölkənin aqrar

bölməsi üçün prioritet elan edilmişdir. Gəlirlə və ölkəyə valyuta gətirən fəaliyyət sahəsi olduğuna görə, həm də rayon üçün ənənəvi məhsul hesab olunduğu üçün əhalidə pambıqçılığa maraq böyükdür. 2018-ci ildə Neftçalada 7 min hektarda pambıq əkilib və 10,9 min ton məhsul toplanaraq tədarük məntəqələrinə təhvil verilib. Əvvəlki illərə nisbətən məhsuldarlıq 6,2 sentner artıb. Bu ilin məhsulu üçün 1000-dən çox mülkiyyətçi ilə müqavilə bağlanılıb, əkin-səpin kampaniyasına hazırlıq başa çatdırılıb, təsərrüfatçılara "Aqrolizinq" ASC-nin xətti ilə zəruri maşın və mexanizmlər verilib.

Rayonda 14 min 500 hektardan yuxarı əkin sahəsinin suvarma suyu ilə təminatında yaranan çətinliklərlə əlaqədar Kür çayından Xol kəndi istiqamətinə 25 kilometr uzunluğunda Neftçala Magistral Kanalının və nasos stansiyasının tikintisi tam başa çatdırılıb. Neftçalada fəaliyyət göstərən 2 baliqartırma təsərrüfatı, Xıllı, Nərə Baliqartırma zavodu və Kür-ağzı Nərə Baliqartırma zavodu tərəfindən 6 milyon 640 min ədəd nərə cinsli körpə baliqlar yetişdirilərək, Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılıb.

Rayonun ictimai, mədəni və idman həyatında da canlanma özüünü göstərib. Keçən il əməkdə fərqləndiyinə görə bir fermer "Əmək" ordeni ilə təltif edilib, üç pədaqoq "Əməkdar müəllim", bir tibb işçisi isə "Əməkdar həkim" fəxri adlarına layiq görülüb. Bundan başqa, Neftçala rayonunu təmsil edən 7 şagird respublika fənn olimpiadalarında qalib gələrək Təhsil Nazirliyinin medal və diplomları ilə təltif olunublar. Qədimkənd kənd orta məktəbinin şagirdi Fidan Ağayeva qadınlar arasında kikkoks üzrə ölkə çempionu adını qazanıb, İtaliyanın Venesiya şəhərində isə yeniyetmələr arasında dünya üçüncüsü olub. O, Azərbaycan Kikkoks Federasiyasının "İlin idmançısı" fəxri diplomuna layiq görülüb. Rayonda əhalinin aztəminatlı təbəqəsi

hərtərəfli qayğı ilə əhatə olunub. Ötən il 43 imtiyazlı şəxs müalicə üçün sanatoriyalara göndərilib, bir nəfər müharibə əlilinə nəqliyyat vasitəsi verilib.

Rayonda fəaliyyət göstərən M.Səfərov adına İnteqrasiya Təlimi İnternet Tipli Gimnaziya əsaslı təmir olunaraq şagirdlərin ixtiyarına verilib. Bu gimnaziya müasir tipli, modern təhsil müəssisəsi kimi rayonda təhsilin inkişafına mühüm töhfələr verəcək. Gimnaziyada 381 nəfər şagird təhsil alır ki, onlardan 63 nəfəri məktəb yataxanasında yaşayır. Bu cür məktəblərin yaradılması Azərbaycanın təhsil sahəsində də müasir ölkələr sırasına qatılmasını təcəssüm etdirir.

Göründüyü kimi, son 15 ildə görülən ardıcıl və sistemli tədbirlər nəticəsində Neftçala rayonunun infrastrukturunu köklü şəkildə dəyişdirilib, yaşayış məntəqələri abadlaşdırılıb, gözəlləşib, müasirləşib. Doğrudan da, qısa zaman kəsiyində belə bir inkişaf səviyyəsinə gəlib çatmaq unikal hadisədir. Rayonun 15 il əvvəlki mənzərəsini əks etdirən fotosəkillərə baxdıqda və onları bu günlə müqayisə etdikdə insan gözlərinə inanmır. Yollar, körpülər, suvarma kanalları, sosial obyektlər, onlarla sənaye və emal müəssisələri, təhsil, səhiyyə, idman obyektləri, parklar, xiyabanlar, yaşillıq zolaqları, daha nələr-nələr... Saymaqla qurtarmaq olmur.

Neftçalada dünya standartlarına cavab verən məhsullar istehsal olunur, xarici bazarlara çıxarılır. Aqrar sektordə istehsal edilən bir sıra məhsullar elə rayonun özündəncə xammaldan hazır məhsula çevrilərək ixraca yönəldilir. İstehsalın şaxələndirilməsi davamlı xarakter kəsb edir. Görülən işlər, həyata keçirilən tədbirlər insanların həyat səviyyəsini yüksəldib, sosial durumunu yaxşılaşdırıb. Hər açılan səhər Neftçalanı zirvələrə çəkişdirir.

Zülfü İLYASOV,  
bölgə müxbiri



# MAĞAZALARDA REKLAM TƏDBİRLƏRİ

Reklamın ən təsirli forması satış sərgilərinin keçirilməsidir. Satış sərgilərinin təşkil müvafiq hazırlıq tələb edir. Onların keçirilməsindən bir həftə əvvəl reklam elanları yerli nəşrlərdə (əgər mağaza kifayət qədər böyükdürsə) dərc olunur. Mağazada vitrinlər və ticarət zalı tərtib olunur. Kiçik mağazalar sərgilərinin keçirilməsi yeri və vaxtı, əlavə xidmətlər, yeni mallar, onların xüsusiyyətləri, üstünlükləri haqqında məlumat verən xarici və daxili reklam lövhələrini, plakatları və digər reklam-informasiya vasitələrini hazırlaya bilər.



ləndirərək, ona yanaşma metodunu müəyyən edir. Belə ki, ağır tərpənən, ətalətli, həvəzsiz alıcılara daha aktiv xidmət göstərmək, onlara məsləhət təsir etmək lazımdır. Məsələn, tez hirsələnən, özündən çıxan xarakterə malik adamlarla ünsiyyət zamanı satıcı xüsusilə iltifatlı, nəzakətli olmalıdır. Alıcının xarakterinin öyrənilməsi prosesi bir an içində, demək olar ki, intensiv həyata keçirilməlidir. Alıcının xarakteri ona psixoloji təsir göstərməsi üsulunun müəyyən edilməsi, məsələn, malın göstərilməsi, onun haqqında ətraflı danışılması, oxşar mallar qarşısında onun xüsusiyyətlərinin və üstünlüklərinin qeyd edilməsi zamanı başlanğıc an rolunu oynayır. Satıcı alıcını dinləyərək, alıcının motivlərini, səbəbini müəyyən edir.

Məlumdur ki, mağazadakı bütün alqıların yansı alıcılar tərəfindən malın xarici görünüşünün, onun qablaşmasının və ya satıcının məsləhətinin təsiri altında impulsiv (qeyri-iradi), yəni müəyyən məqsədlə həyata keçirilir. Məsələn, ABŞ-da aparılan tədqiqatlar göstərdi ki, özünəxidmət mağazalarında alqıların 40%-i impulsiv, əsasən mağazadaxili reklamın təsiri altında həyata keçirilir. Satıcıdan gələn əmtəə haqqında informasiya şifahi reklam deməkdir. Buna görə də mağazanın reklam fəaliyyətində satıcının rolu kifayət qədər əhəmiyyətlidir. Onun işi təkcə təqdim olunan malların tanınması haqqında biliyə yox, həm də onların alıcılara düzgün təklif olunması bacarığına əsaslanır. Alıcının iştirakı ilə şifahi reklam fərdi ünsiyyət imkanı ilə reklamın digər növlərindən fərqlənir. Satıcı alıcının xarakterini qiymət-

reklamın təsirini daha da gücləndirir. Ünsiyyət prosesində satıcının alıcının mala olan marağını dəstəkləməsi lazımdır. Əgər alıcı etiraz və şübhə edirsə, onda satıcı ədalətli iradlarla razılaşaraq, malın müdafiəsi üçün dəlil və sübut tapmalıdır. Şifahi reklamda alıcının mala olan diqqətinin tükənməməsinə nail olunması vacibdir. Ticarət praktikası göstərir ki, üçdən artıq predmetin eyni zamanda göstərilməsi alıcı üçün çətindir, çünki onun diqqətə səpələnir. Buna görə də satıcı üçdən artıq yekcins mali göstərməməlidir. Bu, satıcının zövqünə uyğun mallardan birinə diqqətin cəlb edilməsinə kömək edir.

Mağazada daxili radio translyasiyası çox əhəmiyyətli rol oynaya bilər. Kifayət qədər iri mağazalarda rəhbərlik hər hansı bir yeni malın ticarət zalına daxil olması haqqında elan verilməsini, mağazanın şöbələrində və bölmələrində malların yerləşməsi haqqında, əlavə xidmətlər və s. haqqında informasiyaya alıcıların diqqətinin cəlb edilməsini radio ilə elan edə bilər. Yalnız quru elanlarla məhdudlaşmaq olmaz, vaxtaşırı olaraq radio reklam çarxlarını canlandırmaq lazımdır. Mağazaya gəlməklə əlaqədar alıcılarda müsbət emosiyaları yaratmaqdan və möhkəmləndirməkdən ötrü, yerli radio ilə musiqinin translyasiya edilməsini təşkil etmək lazımdır. Lakin bu tədbirlər kifayət qədər məsuliyyətlidir və yalnız bu və ya digər işçilərin musiqi zövqünə ümid etmək olmaz. Burada alıcılar kontingentinin əsas hissəsinin zövqünün nəzərə alınması vacibdir. Bununla belə qeyd etmək lazımdır ki, gündəlik tələbat malları olan mağazaya iş vaxtı əsasən pensiyaçılar gəlirlər ki, onlarda gənclik dövrünün retro musiqisi müsbət emosiyalar doğura bilər. İş vaxtı qurtarıqdan sonra mağazalarda müxtəlif nəsilərə, sosial qruplarla uyğun gələn "universal" musiqini seçmək lazımdır.

**F.M.QARAYEV,**  
BDU-nun dosenti

# Fərdi jurnalist yazıları müsabiqəsinin elanı



Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində atılan yeni mühüm addımlarla əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edir. Mövzusu "Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni

inqilabi addımlar" olan müsabiqənin məqsədi Prezident İlham Əliyevin sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas kateqoriyaların sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması, sosial ədalət prinsipi-

pinin yüksək səviyyədə təminatı istiqamətində atılan yeni inqilabi addımlar və əldə olunan mühüm irəliləyişlər barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır. Müsabiqədə iştirak, təqdim olunan yazılara aid tələblər, yazıların qəbulu qaydaları, tələb olunan sənədlər, qiymətləndirmə və mükafatlandırma haqqında daha ətraflı məlumatla <http://kivdf.gov.az/news/452/.../> linki vasitəsilə tanış ola bilərsiniz.

# DÜNYA XƏBƏRLƏRİ

## Notr-Dam kilsəsinin bərpası üçün 1 milyard avro ianə yığılıb

Paris Notr-Dam kilsəsindəki yanğın nəticəsində kilsənin damı dağılsa da, əsas strukturu qorunub saxlanılıb. Kilsənin bərpasına yardım məqsədilə ianələr toplanır. Ölkənin ən zəngin ailələrindən olan Arno və Pino ailələri bərpa üçün ümumilikdə 300 milyon avro ayırıblar. Hazırda yanğından zərər çəkən Paris Notr-Dam kilsəsinin bərpası üçün yığılan ianənin məbləği 1 milyard avroya çatıb. İanə əsasən iri kompaniyalar və biznesmenlər, həmçinin Fransa Mədəniyyət Nazirliyinin seçdiyi 4 ictimai fond tərəfindən ödənilir. Qurumun rəhbəri Frank Riester özünün "Twitter" sahifəsində kilsənin bərpasına



ianə köçürülməsi üçün internet portalın işə salındığını yazıb. Xatırladaq ki, Parisin simvollarından biri sayılan Notr-Dam kilsəsində yanğın aprelin 15-səhifəsində kilsənin bərpasına

(Bakı vaxtı ilə 20:50) başlayıb və təqribən 9 saata yaxın davam edib. Hadisənin kilsənin yuxarı mərtəbələrində aparılan bərpa işlərindən qaynaqlandığı ehtimal olunur.

# "AtaBank" ASC-nin depozit qutuları üzrə kampaniyasının son günləri

14.03.2019 tarixindən AtaBank-ın depozit qutularından istifadə etmək üçün icarə haqqının 50%-ni ödəmək kifayətdir. Kampaniya müddəti ərzində 30 manatlıq seyf 15 manata, 50 manatlıq seyf 25 manata, 70 manatlıq seyf isə 35 manata icarəyə verilir. Müxtəlif ölçülü depozit qutuları hər bir müştərinin tələbinə cavab verir. İcarə haqqı qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq müəyyən edilir. Depozit seyf-lərini 1 aydan 1 ilədək icarə etmək



mümkündür. Müştərilərin rahatlığı üçün qutular "AtaBank" ASC-

nin iki ünvanında təqdim olunur: Baş ofis və "Dostluq" filialı. Bu qutularda pul vəsaiti, zinət əşyaları, sənəd və qanunla qadağan olunmamış digər dəyərli əşyalar saxlamaq mümkündür. Xatırlatmaq istərdik ki, seyf-lər bankın ən yüksək mühafizə sistemi və kompleks açarlarla qorunur. Bahar kampaniyası çərçivəsində yarı qiymətə təklif olunan depozit qutularından faydalanmağa tələsin. Kampaniyanın bitməsinə az qalıb.

# "ÖZ BİZNESİNİ QUR" adlı layihənin icrası tamamlanmışdır

"Gənclik və Maarifçilik" İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2018-ci il qrant müsabiqəsi çərçivəsində qalib olduğu "ÖZ BİZNESİNİ QUR" adlı layihənin icrasını uğurla tamamlamışdır. Layihənin icrası 10.12.2018-10.04.2019 müddətini əhatə etmişdir. Layihənin məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə sövq etmək, onları bu sahədə maarifləndirmək idi. Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərinin bəzi təhsil

müəssisələrində gənclərin iştirakı ilə dəyirmi masalar keçirilmişdir. Layihənin əsas vəzifələri belə müəyyən edilmişdir: gəncləri sahibkarlıq fəaliyyətinə sövq etmək, bu sahədə beynəlxalq və yerli təcrübəni öyrənmək və təbiiq etmək; gəncləri sahibkarlıq sahəsində marifləndirmək; gənclərin sahibkarlıq sahəsində biliklərinin minimum həddini müəyyən etmək, xüsusi proqram hazırlamaq; "start-up" və sahibkarlıq sahəsinə dair biliklər, vençur kapitalı haqqında məlu-

matlar vermək; sahibkarlığa dair İnternet resursları seçmək və onları gənclərin diqqətinə çatdırmaq; layihə çərçivəsində təşkil edilən dəyirmi masa və müzakirələrdə gənclərə sahibkarlığa dair bilgilər vermək; biznes maariflənmə və şəxsi bines qurmaq üçün zəruri anlayış və üsulları gənclərin diqqətinə çatdırmaq və s. Layihənin icra planına uyğun olaraq 8 dəfə dəyirmi masa təşkil edilmişdir. Tədbirlər gənclərin böyük marağına səbəb olmuşdur.

# "Gazprom"un ixracı azalıb

Apreldə "Gazprom"un təbii qaz ixracı 9 faiz azalıb. Aprelin 1-dən 15-dək "Gazprom"un qeyri-MDB ölkələrinə təbii qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azalaraq 56,6 milyard kubmetr olub. Hesabat dövründə "Gazprom"un təbii qaz istehsalı isə əvvəlki ilin eyni aylarına görə 2 faiz artımla 158,9 milyard kubmetrə çatıb.



# Aİ Brexit prosesini sürətləndirmək niyyətində deyil



"Avropa İttifaqı Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması prosesini sürətləndirmək niyyətində deyil və nizamsız çıxışın mümkünliyinə hazırlaşaraq Londonun bu barədə qərarını gözləyir."

Aİ Brexit prosesini sürətləndirməyəcək və gözləmə mövqeyində dayanacaq. Qərarı London verməlidir, nə qədər tez olsa, bir o qədər yaxşıdır", - deyərək Juncker bildirdi. "Biz sazişsiz Brexit prosesinə hazırıq və lazımı tədbirləri görmüşük", - deyərək Avropa Komissiyasının rəhbəri əlavə edib. Xatırladaq ki, Aİ ölkələrinin aprelin 10-da keçirilən sammitində Böyük Britaniyada mayın 23-26-da Avropa Parlamentinə seçkilərin keçirilməsi şərti ilə Brexit prosesinin oktyabrın 31-dək təxirə salınması imkanları barədə qərar qəbul olunub.

<p><b>Təsisçi:</b> Akademik Ziyad SƏMƏDZADƏ</p> <p><b>Baş redaktor:</b> Aytən SƏMƏDZADƏ</p>	<p><b>ELMİ-REDAKSİYA ŞURASI:</b> Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhşiz Əhmədov, Müsfiq Atakişiyev, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev</p>	<p><b>Dizayner:</b> Lamiya NƏBİYEVƏ</p>	<p><b>Redaksiyanın ünvanı:</b> Əliyev küçəsi, 7 Redaksiya: +99412 566 09 60 Faks: +99412 514 14 27 Mühasibatlıq: +99412 566 63 08</p>	<p>Dərc olunan materialdakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və şəhifələnmə, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500</p>
---	--	---	---	--